

Ermənilərin soyqırıım siyasəti tarixi mənbələrdə

Tarix elmləri üzrə fəlsəfə doktoru Mahir Qəribovun "Bir əsr boyunca Ermənistan-Azərbaycan münasibətləri (Birinci Dünya müharibəsi sonlarından günümüzdək)" (2015) sanballı tədqiqat əsərində I Dünya Müharibəsinin sonlarından günümüzdək olan dövr ərzində Ermənistan-Azərbaycan münasibətlərindən bəhs edilir. Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tarixine nəzər salınır ve Sovetlər Birliyi dövründə hər iki ölkə arasında olan sosi-al-iqtisadi əlaqələr elmi-statistik göstəricilərlə əks olunur.

Əsərin məzmununu ehtiva edən giriş hissəsinə oxuculara təqdim edirik.

XIX əsrin əvvəllerində Çar Rusiyası (Iran və Rusiya arasında Azərbaycan ərazilərinin bölüşdürülməsinə dair 1813-cü il Gülüstan və 1828-ci il Türkmençay müqavilələri imzalandıqdan sonra) qadın Azərbaycan torpaqlarında bufer zona yaratmaq məqsədi ilə "ermenİ dövləti" qurmaq planının həyata keçirməye başlamış, bu məqsədə İran və Türkiye ərazisindən 300 minə qədər erməni XIX əsrin birinci yarısında Azərbaycana köçürülmüş və İravan, Dağılıq Qarabağ, Naxçıvan, Zəngəzur, Dərələyəz, Ordubad, Vedişbasar və digər ərazilərdə yerləşdirilmişdir.

Sovetlər Birliyi dövründə bu siyaset davam etdirilmiş Azərbaycanın tarixi torpaqları hissə-hissə Azərbaycandır qoparılaraq Ermenistana birləşdirilmişdir. XX əsrin əvvəllerində erməni dasnak qüvvələrinin silah yoluyla elde etmek istədikləri məqsədlər Sovetlər Birliyi dövründə siyasi yollarla davam etdirilmiş. Azərbaycanın Göycə, Zəngəzur vilayətləri, Şərur-Dərələyəz mahali və Mehri rayonu Ermenistana verilmişdir. 1948-1952-ci illərdə azərbaycanlıların tarixi dədə-baba yurduna olan İravandan məcburi köçürülməsi və 1988-1989-cu illərdən başlayan Dağılıq Qarabağdakı separatizm 1990-ci ilin əvvəllerindən iki ölkə arasında müharibə vəziyyətinin yaranmasına səbəb olmuşdur. 1994-cü ildən başlayan atəşkəs dövrü günümüze qədər davam etməkdə və bu müddət ərzində tərəflər

arasında keçirilən görüşlərdə problemin sülh yolu ilə həlli üçün hər iki tərəfdən də qəbul edə biləcəyi təkliflər hazırlanmışdır.

Ermənistanın tarixən Azərbaycan xalqına qarşı həyata keçirdiyi məkrli siyasetin elmi şəkilde öyrənilməsinin aktuallığı, vacibliyi əsərdə dən-dənə vurğulanmışdır. Cənubi demokratik inkişaf yoluunu seçmiş Azərbaycan dövləti neçə illərdə ki, erməni qəşəkliyinə məruz qalmış, bu təcavüz nəticəsində Azərbaycanın, tarixi torpaqları ermənilər tərəfindən işğal edilmiş, kəndlər, qəsəbələr, şəhərlər yandırılmış, on minlərlə insan həlak olmuş, bir milyon dan artıq azərbaycanlı öz doğma yurdlarından didərgin düşmüştür.

Erməni millətçilərinin tecavüzkar, şovinist siyasetinin ifşa edilməsi, erməni işğalçı siyasetinin mahiyəti, səbəb və tarixi köklərinin açılması ona qarşı mübarizə aparılması üçün Ermənistandır. Azərbaycanın münaqişəsi tarixinin bütün dövrlərinin araşdırılması zəruridir.

Təessüfə qeyd etməliyik ki, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri barədə əsl reallıq obyektiv əks etdirən tədqiqatçıların sayı çox deyildir. Erməni millətçiləri və diasporunun bu sahədə gördüyü işlərlə müqayisədə bütün türk dünyasında, Azərbaycanda və Azərbaycandakı kəndlərə işlər qənaətbəş sayılı bilmiş.

Qeyd etmək lazımdır ki, Sovetlər Bir-

liyi dövründə erməni siyasetçilərinin, əksər ziyanlılarının xalqımıza qarşı şovinist, təxribatlılıq siyaseti aparması müqabilində Azərbaycanda kommunizm principləri əsasında xalqlar arasında dostluq və qardaşlıq ideyəsi tabiblə edilir. Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tarixine nəzər salınır və Sovetlər Birliyi dövründə hər iki ölkə arasında olan sosi-al-iqtisadi əlaqələr elmi-statistik göstəricilərlə əks olunur.

Hər bir tədqiqat obyektiinin arasındaki doğru inandırıcı nəticənin elde edilməsi üçün təhlil metodunun düzgün seçilməsinin böyük əhəmiyyəti vardır.

Ermənistan-Azərbaycan münasibətlərində yaranmış veziyət elan olunmuş mühərbi xarakterində olduğundan bu məsələ mürəkkəb tədqiqat obyekti hesab oluna bilər.

Mövzunun geniş və əhatəli öyrənilməsi, müasir dövrde Ermənistan-Azərbaycan münasibətlərində ortaya çıxan problemlərin həllində ham elmi-nəzəri, həm de mühüm siyasi-praktik əhəmiyyət kəsb edir.

Bir sıra acnəbi alimlər problemin müyyəyen təreşfini obyektiv və dürüst şərh etməyə çalışmışlar. Onlardan D.Berçard, Ş.Stanford, J.Malevi, J.Mc.Carty, T.C.Walker, K.Gürün, A.Süslü, E.Uras, E.Iltər, C.Taşkiran, S.Kocabəş, S.Koçəş, İ.Binark və başqaları öz tədqiqatlarında erməni məsesinin tarixi köklərini araşdırılmışlar.

Erməni tarixşunaslığında A.Badalyan, A.Parsamyan, L.Nalbandyan, S.Ağayan, V.A.Parsamyan, K.Qanazgazi, Q.A.Qaloyan, A.Arakelyan və başqaları ayrı-ayrılıqla bu probleme qismən toxunmuşlar.

I Dünya Müharibəsi ərefəsində Almaniyadan Türkəyedeki sefəri olmuş H.Morquentau öz xatirələrində Avropanın siyasi oyunlarına "ermenİ kartı"ndan necə istifadə olunmasını sənədlərə göstərmiş.

Erməni tarixçilərinin tecavüzkar, şovinist siyasetinin ifşa edilməsi, erməni işğalçı siyasetinin mahiyəti, səbəb və tarixi köklərinin açılması ona qarşı mübarizə aparılması üçün Ermənistandır. Azərbaycanın münaqişəsi tarixinin bütün dövrlərinin araşdırılması zəruridir.

olduğuuna özün də inanırsan". Ermənilərin "soyqırımı" yalanı da dünyada məzəlum bir xalq obrazı yaradaraq ideoloji silah kimi türklərə qarşı istifadə etmək və həyata keçirdikləri işğalçı siyasetini pərdələməkdən ibaretdir.

Erməni tədqiqatçılarının əsərlərindən aydın olur ki, Azərbaycana qarşı erməni tecavüzkarlığı xüsusi Çarizmin Qafqaza, eləcə də Azərbaycana marağının artlığı dövründə daha güclənmişdir. Ermənilər öz məqsədini elde edilmişsi üçün Çar Rusiyasına arxalanmayı və ona xidmet göstərmək məqabilində xüsusi erməni dövləti yaratmağı, müsəlman torpaqları hesabına isə dövlətinə ərażisini genişləndirməyi arzulayırlırdar. Bu səbəble hem çarizm, hem də Sovetlər Birliyi dövründə ermənilər Rusiyadan dəstək görəməsə və Azərbaycan əraziləri hissə-hisə qoparılaraq Ermənistana birləşdirilmişdir.

Qeyd etmək lazımdır ki, bu mövzuya bəzi aspektlər rus müəlliflərindən S.M.Soloviov, Q.A.Ezov, Y.Pompeyev, S.Qlinka, N.N.Savrov, A.S.Qribəyedov, I.Şopen və başqaları tərəfindən işlənmişdir. Onlar tarix faktları, sənədlər istinad edərək Qafqazın ruslar tərəfində işğalında ermənilərin səyərini və rolu qismən de olsa göstərmişlər.

Azərbaycan tarixşunaslığında isə bəzi tarixçilər müəyyən dövrlərdə bu əlaqələrə fərqli mövgələrdən yanaşmışlar. S.A.Məmmədov öz tədqiqatında XVII əsrin ikinci yarısında və XVIII əsrin birinci rübündə erməni və Azərbaycan xalqları arasında tarixi əlaqələri zəngin tarixi materiallar əsasında işğaldərmişdir.

Erməni tarixşunaslığında A.Badalyan, A.Parsamyan, L.Nalbandyan, S.Ağayan, V.A.Parsamyan, K.Qanazgazi, Q.A.Qaloyan, A.Arakelyan və başqaları ayrı-ayrılıqla bu probleme qismən toxunmuşlar.

I Dünya Müharibəsi ərefəsində Almaniyadan Türkəyedeki sefəri olmuş H.Morquentau öz xatirələrində Avropanın siyasi oyunlarına "ermenİ kartı"ndan necə istifadə olunması sənədlərə göstərmiş.

Erməni tarixçilərinin naşr etdirikləri əsərlərin əsas məqsədi dünya içtimaiyyətinin erməni "soyqırımı" yalanına inanılmazlığından ibarətdir. Xalq arasında belə bir deyim də var: "Bir yalanı çox dañışan, bir müddət sonra onun haqqıqtı"ndan necə istifadə olunması sənədlərə göstərmiş.

malar aparılmışdır.

XIX əsrin əvvəllerindən başlayaraq rus çarizminin Qafqazda, o cümlədən Azərbaycanda müstəməklik siyasetinin həyata keçirilməsindən əsas rol oynayan qeyri-müsəlman xalqların, ilk növbədə ermənilərin fəaliyyətinin işğalınlaması üçün gərginleşməkdə olan rus-türk münasibətlərinin izlənilmesi meqsədə uyğundur.

Hələ I Pyotr dövründə ziddiyəti xarakter alan bu məsələ 1878-ci il Berlin műqaviləsinin 61-ci maddəsində uyğun olaraq Balkan xristianlarına verilen "milli azlıqların öz müqəddərətini təyin etmə hüquqları"nın ermənilərə da aid edilməsə də daha geniş vüset almışdır.

Rusiya şərqi dövlətlərinə nezarət etmək məqsədilə bu siyasetin həyata keçirilməsinə xüsusi maraq göstərmişdir. Ruslar, o cümlədən ermənilərin Qafqaza galəşməsində böyük rol oynamış A.Qribəyedov sonraları defələrlə ermənilərin xilqindən satqınlıq olduğunu qeyd etmişlər. Məşhur rus diplomat və yazıçı A.S.Qribəyedov yazdı: "Erməni əhalisi esasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilər. Onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sixisidir çıxarmağa başlamışdır. Biz həmçinin müsəlman əhalisini dündükləri çətin vəziyyətə barışdırmaq və onları inandırmaya çalışmalıyı ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamaq icazə verilən ərazilərde daimi olaraq qalmayacaqlar". Görünür, onlar ermənilərin başlıca məqsədlərinin ne olduğunu anlımışlar. Ona görə de 1846-ci ildə quberniya əsul-idarəsinə keçirilərkən erməni vilayəti lağv edilmişdir. Büyük dövlətlər arasında yaranmış ziddiyətdən istifadə edən ermənilər öz hüquq və mənəfələrin gücləndirmək məqsədilə milli təşkilatlaşdırma prosesini həyata keçirməyə başlamışdır. Bu təşkilatlaşdırma içtimai dərnək və cəmiyyətlərinin təcərübəsi əsasında erməni milli təşkilatları yaradılmışdır. Bunlardan 1860-ci illərdə Bakıda, Naxçıvanda, Cəbrayıldə, Şuşada, Gəncədə, Goyçədə, İravanda, Cəvansığda və Zəngəzurda azərbaycanlılarla qarşı qətlamlar törədilmişdir.

Komitəsi, 1887-ci ildə "Qnqaq" Teşkilatı, 1890-ci ildə "Daşnakşütün" və 1907-ci ildə yaradılmış "Rəməqavar" partiyaları erməni milli təşkilatlarının məram və nizamnamesini hazırlayan qurulular olmuşlar. Bu təşkilatların əsas məqsədləri "Dənizdən-dənizə böyük Ermənistan" sərəmən xülyasından ibarət olmuşdur. Bu partiyalar Osmanlı İmparatorluğu və İrəvan qəşmiş ermənilərin yaşadıqları əraziləri birləşdirmək üçün bütün vasitələrdən, əsaslı qıymat və terror aktlarından geniş istifadə etməyə qarsılaraq məqsəd qoymuşdular. "Qnqaq" partiyasının programı xüsusi bəfi fikri ifadə edirdi: "Bütün ərazilərdə türkləri və kürdərlər məhv etmək və öz xalqlının rifahına xəyanət etmək ermənilərə aman verməyərək onlardan qisas almaq". "Daşnakşütün" milliyətçi şovinist tipli partiya olub programları bu maddələrdən ibarət idi: 1) silahlı qıyma, 2) yalnız ermənilər arasında yox bütün xalqlar arasında inqilabi fikrin formallaşması üçün intensiv iş görmək, 3) ermənilərin silahlannası və təşkilənməsi, 4) hökmət adamlarına və idarələrinə qarşı terror və onların məhv edilməsi. Ermənilər öz məkrli məqsədlərinə çatmaq üçün hər vasitəyə el atmadan çəkinmir, bütün fealiyyətlərinin ancaq bu partiyaların programına uyğun, təriki tərəfə qədər qəbul olunur. Ermənilərin qıldurları təcərübələrinə qarşı qətlamlar törədilmişdir. Bu macburi köçümlərlə daha sonralar azərbaycanlılardan təmizləndilər. Resmi məlumatla görə, 1916-ci ildə altı il ərzində azərbaycanlı əhalinin sayı 70 minə endirildi. Həmin ərazilərdən azərbaycanlılar kütlevi şəkildə köçürüldülər. Bu macburi köçümlərlə daha sonralar azərbaycanlılara qarşı soyqırımı siyasetinə çevrilmiş və məhz bu siyasetin həyata keçirilməsi nəticəsində 1905-1906-ci illərdə Bakıda, Naxçıvanda, Cəbrayıldə, Şuşada, Gəncədə, Goyçədə, İravanda, Cəvansığda və Zəngəzurda azərbaycanlılara qarşı qətlamlar törədilmişdir.

(davamı növbəti saylarda)